

"Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqiliyini qorumaq əzmindədir"- Ümummilli lider Heydər Əliyev

Her bir milletin tarih boyunca inkişaf etmiş, qırınub saxlanışının milli-mənəvi dəyərləri var bu o milleti de formalasdırın da bu daşlıardır. Bezan bir camiyatda müxtəlif xalqlara görə deyişen milli dəyer anlayışı çox zaman umum-ı rahatlığı ve vətən naminə həm-şərəylik nümunəsi etdirilmişdir. Çünkü bir milleti, comiyetini var eden və daima ayaqda saxlayan da təkəcə milli səfərləri, hem de ortaq mənəvi dəyərlərdir.

Xalqımızın mənəvi dünyasını zenginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək etiqadlı xüsusiyyətlərinin təcasümündür, duz-qörək qədər hamimizə eziydir. Dünyada xalqları arasında öz qədim milli-mənəvi dəyərləri idarə tanınan Azərbaycan xalqı yaşatdığı və təhlili etdiyi başəri ideyaları, adat-ənənələri, mülli xüsusiyyətləri idarə dövrdə medəni irsində özünəməxsusur ver tutur.

Uzun iller araplanın tedqiqatları, arasırdımlar qadim köklərə malin Azərbaycanın bir çox adetini asrlar boyu qoruyub saxladığını üzə çıxarırlar. Azərbaycanın mili döyəriliyi min illər avval formalşan, bugündək demək olar ki, dayışılmaşın, itirilməyin yardımçıdır. Bu döyərlər fırqə millətlərin yaşadığı bir cəmiyyətdə vahid xalq olaraq formalşmaşmışdır. Əhamiyyətli rola malikdir.

Millî-mânevi dâyeler ve Azərbaycanlıq hər birimiz üçün qıymatlıdır və müqaddas alimlərdir. Bu amillər milli ruhun, milli şurun simvolu olaraq tariix yaddasın fundamental prinsipləri asasında formalaşıb. Xalımızın esrlər boyu qoruduğu, bəzən elindən alınmağa çalışılan adətləri bu gündək getirib çıxara bilib, bu milli özündərin formalaşmasına böyük kömək edib.

Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadəlliər olub, amma bir məilletin deyəri onun qanında, genetikasındadır, o səbədən de milli-məmən deyərlərimizi bizişən almaq cəhdləri həmişə bəşə qıxb, atalar demişkən, yel qayaşdan heç nə apara bilmir, tozdan başqa.

Ulu önder Heydar Aliyevin 1993-cü ilde hakimiyətə qayıdışı, genc dövlətin siyasi və iqtisadi əslaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi ərsini etihad edən ideyənin - Azərbaycanlılığın təşəkküləti və inkişafına müstəsna yeri ayrıdır. Umumimilli liderin milli ideolojiyanın en müümütlüklərinəndən biri kimi qeyməlindirindən milli-mənəvi deyərlər özü de mürrekəb daxili struktura malikdir. Umumimilli lider esasen 3 tərkib hissəni xüsusi egedir edirdi: dil, din, adat-ənəne.

Heydar Əliyev milli-mənəvi dövərlərimizin öyrənilmesini, qurunub saxlanması və inkişaf etdirilməsinə asas væzifələrdən biri kimi irəli sürdü. "Milli-mənəvi dövərlərin qoruyub saxlanılmış halında müstəqil yolu ilə qorunmaq, müstəqilliyin qorunmaq, azadlığın qorunmaq" - deyən Heydar Əliyev hər bir azərbaycanlının öz milli mənsubiyyətinə görə qırur hissi keçirməli olduğunu dildi. Böyük Əliziridir ki, hər bir azərbaycanlı Azərbaycançılıq - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dövərləri, adət-ənənələrini yad-

şatmalıdır.

Mehz o sebebendir ki, Azaryancıda millî dövlâtelçilik ve militârî deyeler six daxili vohdətdərdir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü ilə bu fondadır. Yalnız milli kimlik belli olun o özünü bilmək kimliq dərən xalqın bù cür inkışaf konsepsiyası ola bilər. Ümumilik lider neinkin be konsepsiya-

şunu vurguladı: "Şəhərin əsası 1920-ci ilin iyul ayında qoyulmuş, 1924-ci ilin mayıs ayında isə əsas plan hazırlanmışdır. 1924-1925-ci illərdə əsas planın tətbiq edilməsi, 1926-1927-ci illərdə isə əsas planın tətbiq edilməsi zamanı şəhərin əsası yaradılmışdır, hem de çox böyük ustaqlıqla, seyrək temkinlilik heyata keçirildi. "Men fəxr edirim ki, azərbaycanlımlı — umumilər idarəetməli, bəyənəməli, xəstəliklərə yardım etməli, əsas planın tətbiq edilməsi zamanında şəhərin əsası yaradılmışdır."

O devirdi ki, Azərbaycanlılığı, milli ideologiyalığı, mənviyyatımızı, mənviyələrimizi təkər milli varlığımızın xox, həm də siyasi varlığımızın - dövlət və rəsulcuqluğun prosesinin müümüm atri-butu kim: dayarlımlırmışlıq. Mənşə olduğu xalqın tarixi keçmişinə, medeni irlsinə və mənviyə dayalarının sistemine sönməz məhabət duxşarıylarıya yananaş umumülli idar yaxşı başa düşür-kı, aydın və dark olunmuş milli ideologuya har bir xalqın irəliye doğru inikfəsinə və göstəreni ve beləcədir.

Ondan etibarət, mənviyələri ki, al-

Oyed etmək vacibdir ki, qloballaşan dünyada manavı dəyərlərin böyük təhlükələrə üzəldiyi məqamlarda Heydər Əliyev qətiliyəti bitti idir kim mövcudlığını ortaya qoyur. Orduñun milli-mənəvə dəvarlarının oronuması ilə başlı malında dayanan əsas məqsəd.

...quarantine no longer than initial clinical isolation. An

Azərbaycan dövləti milli-mənəvi dəyərlər əsasında qurulub



Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütüxvi İformasiya Vasitələrinin
İnkisafına
Dövlət Dəstəyi Fondu

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu*nın maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti çərçivəsində hazırlanıb.

Azərbaycan dövləti milli-mənəvi dəyərlər əsasında qurulub

2001-ci il avqustun 13-də verdiyi "Milli-mənəvi dəyərlərin pozulmaqla xalqımızı qarşı bağışlanmaz xeyanadır" - bəyanatı problemə tekke dövlət rehberinin yox, həm də mürük bir el aqşaqnalının müsbətidi. "Büt Öz" bil-milliyənə dəyərlərimizlə, adət-ənənələrimizlə fəx edir", - deyən ümummilli liderin işqili ideyaları bu gün də yasayır və heyata keçirilir. Onun ideyalarını İndi Prezident İlham Əliyev ləyinçə davam etdirir, milli dəyərlərimiz, mənəvi serüvətlərimiz sahib çıxır.

Bu gün dövlətimiz milli dəyərlərimizi qarşılıqlı, ölkə başçılığı qarşılıqlı, milli dəyərlərinin təbliğini, gənclərimizin bu ruhda təbliğ olun-

caq, eyni zamanda, açıq-qaydin görünür, bu siyasetlə böyük dəriyə hakim olıng, təsir imkanlarının genişləndirilmək istəyilər ki, xalqlar öz köklərindən ayrılmırlar, öz adamların, tarixlərin utsunusları, sadəcə amorf, kosmopolit kürkaltı çevreşilənlər ki, onları istenilen istiqamətə gondarırlar, mümkin olınsın. Ona görə milli ruhda təbiyət və almacılar hər bir gəncin borucudur. Bax, Azerbaycan belə inkişaf etməlidir. Bu gün Azerbaycan müəsir, inkişaf edən ancaq öz köklərinin six bağlı olub və camiyətdir. Həmişə da belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtladardır, bəlli olacaq. Olimkiyin müşəflik hayatı üçün bu, esas şartdır".

şeritinin bu runut turşusunu olumlu-
ca ciddi düşgündür yetir. Dovlet si-
yaselasında her bir azərbaycanlının,
əvvəl, əz xalqının dayarlığının
şəhər cixması, əz mədəniyyətin,
ədət-ənənesini, mentalitetini
və mülki dayarlığını qorunması ona çə-
kilir. "Gələcək məsələ səddi şər-
vəllər və iqalişdi mirasi yaranı-
şın, həm da cəhər ox ilisi, rəs-
mili tərtibatı ermənənilmişdir" -
prinsipi esas götürür.

President İlahı Öliyevin konsepsiyasına göre, milli ruhu korumak, inkışaf etdirməyin ve yenilənmişlər cədəmğinən am mühüm şübhə məhlə milli mədəniyyətin və dövlətlik dövləti. Dövlət ancaq grazilın, maddi servanlıqlar deyil, hem de mili-mənəvi devenirlərin qorun-

tanıtlaması sahəsində atdıgi adımlar, gördüyü işlər təqdirləndir. Heydər Əliyev Fondunda prezident, birinci xanım, millet vəkili Mehriban xanım Əliyevanın Azərbaycan müğəmlərinin öyrənilməsi üçün təşəkkür məktubunu təqdim etdi.

ve təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının ve yüksək vətənpərvərliyinin eynisi təsdiqidir.

Heydar Aliyev Fonda xalqın milli varlığının özündə yaşadan maddi-mənviyi in tələkəltıl irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizdən dünən arənasında çıxışında və təlibinə fəali iştirak edir. Fonda ulularımızdan yadigar qalmış mədəniyyəti inçlərinə yönəlməsi, bu sərvətin hek bir türkəti moruz qalmışdan galəcək nəsilərə emanət ediləm, üçün daqiq, meqsədliyin, konkret həyalliyin planlaşdırılması.

Müsasiir millî kökü, adet-şan-nanı temizlemek demek deyil, adet-şan-nanı, millî-mânevi kökümüz elâ müsasiir ananşalarının fonunda var ola bilir. Avropa değerlerini ca-miyatımızı ve yirme-yatac cahd edenler de artıq bunu anlayıb. Avropanın sosyolojik, elm adamları içinde tegşîl içindir, çünkü camiyatın menâviyyatında büyük problemler var. Onlar bu aşımnanı aradan kaldırılmış üçün Qâdim Şerq'in menâviyyatını, onunla birlikte de-

Lale Mehrabi